

Dövlət Qiymətli Kağızların emitentlərin İllik hesabatı

Sıra №-si	Eminentlə bağlı suallar	
1	Emitentin tam və qısalılmış adı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN), dövlət qeydiyyatının tarixi və nömrəsi;	"Günay Sığorta" Açıq Səhmdar Cəmiyyəti; "Günay Sığorta" ASC; VÖEN 1700277131; 04.09.1992-ci il Qeydiyyat N 235
2	Emitentin hüquqi ünvanı və olduğu yer;	Hüquqi ünvanı: Bakı şəhəri , Səbail rayonu, Zərgərpalan küç, ev5, mənzil 4,87 Faktiki ünvanı: Bakı şəhəri, Nərimanov rayonu, B.Dadaşov küç 31\11 İnternet ünvanı:www.gunaysigorta.az Elektron poçt ünvanı: office@gunaysigorta.az
3	Emitentin adında dəyişikliklər olduqda, emitentin bütün əvvəlki adları, habelə onların qeydiyyata alındığı tarixlər, emitent digər hüquqi şəxsin bölünməsi və ya tərkibindən ayrılması şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxsin adı, emitent hüquqi şəxslərin birləşməsi və ya çəvrilmə şəklində yenidən təşkil yolu ilə yaradıldıqda, yenidən təşkilin forması, həmin hüquqi şəxslərin adları;	Emitentin əvvəlki adı: "Günay Anadolu Sığorta" Açıq Səhmdar Cəmiyyət Emitentin hazırlı adı: "Günay Sığorta" Açıq Səhmdar Cəmiyyət Qeydiyyat tarixi: 09.02.2010 Qeydiyyat orqanı: Azərbaycan Respublikasının Bakı ş Vergilər Departamentinin Kimmersiya hüquqi şəxslərin dövlət qeydiyyat idarəsi
4	Emitentin hesabat dövrü ərzində yaranmış və ləğv edilmiş filialları və nümayəndəliklərinin adı, olduqları yer və qeydiyyatları haqqında məlumatlar.	Ləğv edilmiş nümayəndəlik və filiallar 1. Ismayilli şəhər nümayəndəliyi; İsmayılli şəh, Q.Məmmədov küç ev 12 2.Lənkəran şəhər nümayəndəliyi;Lənkəran şəhəri, Şəhid Soltanağa Bayramov küç., 0 3.Bakı nümayəndəliyi ; Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi ev.136 Xudat nümayəndəliyi ; 4.Xudat Şəhəri, Bakıxanov 53 Yaranmış nümayəndəlik və filiallar 1. Sumqayıt 2 Nümayəndəliyi ; Sumqayıt şəhəri,Avtovağzal Rayonu Koroğlu prospekti 2. Quba nümayəndəliyi ; Quba şəhəri,Əliqulu Nərimanov küçəsi 3. Masallı nümayəndəliyi ; Masallı şəhəri, Heydər Əliyev prospekti 4.Sabirabad nümayəndəliyi ; Sabirabad şəhəri, Bəndatma idarəsinin qarşısı 5. Mingəçevir nümayəndəliyi ; Mingəçevir şəhəri, İslam İsləmzadə küçəsi, 27

5	Emitentin hesabat dövrü ərzində yaranmış və ya ləğv edilmiş hər bir törəmə cəmiyyətinin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, qeydiyyatı haqqında məlumatlar, nizamnamə kapitalında emitentin payı, hüquqi şəxsin emitentin törəmə cəmiyyəti hesab olunması üçün əsas olan müqavilənin bağlanması tarixi və qüvvədə olma müddəti;	yoxdur
6	Emitent şirkətlər qrupunun bir hissəsi olduğu təqdirdə qrupun (emitent daxil olmaqla iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən bir və ya daha artıq törəmə təşkilatı olan qrupdur) adı;	yoxdur
7	Emitentin məşgul olduğu fəaliyyət istiqamətləri;	sığorta
8	Emitent lisensiya və ya icazəyə malik olduqda, onlar üzrə fəaliyyət növləri və qüvvədə olma müddətləri;	Lisenziya tarixi və müddəti: 14.08.2008-ci il tarixli 96 sayılı müddətsiz lisensiya. Elektron cihazların sığortası; Əmlakın yanğın və digər əlavə risklərdən sığortası; Qiymətli əşyaların daşınması sığortası; İnşaat sığortası; Podratçının maşın və avadanlıqlarının sığortası; Montaj sığortası; Çoxillik əkinlərin könülü sığortası; Bank risklərinin sığortası; Nəqliyyat vasitələrinin tam sığortası; Dəzgah sinması sığortası; Dəmiryol nəqliyyat vasitələrinin könülü sığortası; Əmlakın yanğın və digər əlavə risklərdən sığortası ilə əlaqədar gəlir itkisi sığortası; Aviadaşıyıcıların üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası; Kənd təsərrüfatında bitki məhsullarının sığortası; Hava nəqliyyat vasitəsilərinin sığortası; Energetik risklərin sığortası; Səyahət sığortası; Yük sığortası; Könülü tibbi sığorta; Gəmi sahiblərinin məsuliyyətinin sığortası; Kredit risklərinin sığortası; Heyvanların könülü sığortası; Üçüncü şəxslər qarşısında mülki məsuliyyət sığortası; Su nəqliyyatı vasitələrinin sığortası; Borcalanın Fərdi qəza sığortası; Kreditorun Fərdi qəza sığortası; Fərdi qəza sığortası; Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası; Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası; daşınmaz əmlakın icbari sığortası
9	Emitentin təklifi etdiyi məhsullar və xidmətlər;	sığorta məhsulları
10	Emitentin işçilərinin sayı və onun rüblük dinamikası;	1 Rüb 2017 - 79 nəfər; 2 Rüb 2017- 103 nəfər; 3 Rüb 2017- 112 nəfər . 4 Rüb 2017- 151 nəfər.

11	Emitentin idarəetmə orqanları haqqında məlumat: direktorlar şurası (müşahidə şurası) (olduqda), icra orqanı, audit komitəsi (olduqda), onların üzvlərinin adı, soyadı, atasının adı;	Direktorlar Şurasının sədri - Məmmədov Mahmud Nadir oğlu ; Direktorlar Şurasının üzvləri - Nagiyeva Leyla Abuzərovna ; Babakışiyev Vüqar, İdarə Heyətinin sədri v.i.e - Axundov Eldar Fikrət oğlu ; İdarə Heyətinin üzvləri - Əsgərov Kənan Səməd oğlu və Rəcəbov Vüqar Oqtay oğlu . Daxili audit xidmətinin rəhbəri - Mirzəyev İlkin Şahin oğlu
12	Emitentin fiziki və hüquqi şəxs olan səhmdarlarının (payçılarının) ayrı-ayılıqlıda sayı;	1.Məmmədov Mahmud Nadir oğlu -16,61% 1279; 2.Şirinova Yeganə Məmməd qızı - 71,94-5539; 3.Məmmədova Xanım Nadir qızı - 11,45-882;
13	Emitentin nizamnamə kapitalının beş faizi və daha artıq həcmində səslı səhmlərinə (paylara) malik olan şəxslər (fiziki şəxsin soyadı, adı, atasının adı; hüquqi şəxsin adı, olduğu yer və VÖEN-i), onların hər birinə məxsus olan səhmlərin sayı (səhmlərin hər növü üzrə ayrı-ayılıqlıda göstərilir) və emitentin nizamnamə kapitalında payı;	yoxdur
14	Nizamnamə kapitalında emitentin payı beş faizdən az olmayan hüquqi şəxslər (hüquqi şəxsin adı, olduğu yer, VÖEN-i, nizamnamə kapitalında emitentin payı);	yoxdur
15	Səhmdar cəmiyyəti olan emitentin səhm sahiblərinin reyestri qiymətli kağızlar bazarının peşəkar istirakçısı tərəfindən aparıldığı halda reyestr saxlayıcı haqqında məlumat (adı, yerləşdiyi ünvan, qiymətli kağızlar bazarının peşəkar istirakçısı fəaliyyətinin həyata keçirilməsi üçün ona verilmiş xüsusi razılığın (lisenziyanın) qeydiyyat nömrəsi, verilmə tarixi və qüvvədə olduğu müddət) və ya reyestrin emitent tərəfindən aparıldığı barədə qeyd;	Səhm sahiblərinin reyestri "Milli Depozit mərkəzi" QSC-nin Depozitariyası tərəfindən həyata keçirilmişdir. Lisenziya: Qeydiyyat N044824. 12.02.2010. müddət -5il. Ünvan: Bülbül prospekti 19. 13.02.2015- ci il tarixdə 5 il müddətinə verilmiş 149 sayılı lisenziya.

16	Emitentin səhmdarlarının (payçılarının) hesabat ilı ərzində keçirilmiş yiğincaqları barədə məlumat:	18.05.2017- ci il tarixli 03 sayılı protokol. (2016-ci ilin maliyyə hesabatlarının təsdiqi barədə) 01.08.2017 ci il tarixli 07 sayılı protokol. (Direktorlar Şurasının tərkibinin yenidən formallaşması barədə). 30.10.2017- ci il tarixli 09 sayılı protokol. (Təşkilati strukturun müzakirə olunması barədə) 27.11.2017-ci il tarixli 11 sayılı protokol. (Direktorlar Şurasının üzvlərinin təyin edilməsi barədə).19.03.2018-ci il tarixli 05 sayılı protokol. (İdarə Heyətinin secilməsi ilə bağlı) 30.06.2018 ci il tarixli 15 sayılı protokol. (2017-ci ilin maliyyə hesabatlarının təsdiq olunması barədə)
17	Yiğincağın keçirilmə tarixi və yeri (ünvan);	Bakı şəhəri
18	Ümumi yiğincaqda qəbul edilmiş qərarlar;	
19	Emitentin dövriyyədə olan investisiya qiymətli kağızlarının buraxılışları haqqında məlumat (investisiya qiymətli kağızların hər buraxılışı ayrı-ayrılıqda göstərilir);	yoxdur
20	İnvestisiya qiymətli kağızın növü və forması;	yoxdur
21	İnvestisiya qiymətli kağızlar buraxılışının dövlət qeydiyyat nömrəsi və qeydiyyat tarixi;	yoxdur
22	İnvestisiya qiymətli kağızların miqdarı və nominal dəyəri;	yoxdur
23	İnvestisiya qiymətli kağızlar buraxılışının məcmu nominal dəyəri;	yoxdur
24	Hesabat ili ərzində emitent tərəfindən səhmlər üzrə ödənilmiş dividendlər haqqında məlumat (hesabat ilində səhmlərin hər növü üzrə ödənilmiş dividendlərin məbləği göstərilir);	2016-ci ilin mənfəəti üzrə ödənilmiş divident məbləğləri: 1 Məmmədov Mahmud Nadir oğlu- 11448,67AZN 2 Şirinova Yeganə Məmməd qızı - 49585,62 AZN 3 Məmmədova Xanım Nadir qızı - 7 892,07 AZN
25	Faizli istiqrazlar buraxılışı haqqında məlumatda - istiqrazlar üzrə gəlirliyin illik faiz dərəcəsi;	yoxdur
26	İnvestisiya qiymətli kağızların yerləşdirildiyi və ya tə davıldə olduğu fond birjasının adı və olduğu yer (olduqda);	Bakı Fond Birjası QSC, Bül-Bül pr 19
27	Emitent tərəfindən bağlanmış xüsusi əhəmiyyətli əqdlər barədə məlumatlar:	yoxdur
28	Əqdin məbləği;	yoxdur
29	Hesabat tarixinə əqdin ödənilməmiş hissəsi;	yoxdur

30	Emitent tərəfindən aidiyyatı şəxslərlə bağlanmış əqdlər barədə məlumatlar:	yoxdur
31	Bağlanılmış əqdin mahiyyəti, tarixi və məbləği;	yoxdur
32	Aidiyyəti şəxs barədə məlumat və emitentlə aidiyyat əlaqəsi.	yoxdur
33	İllik hesabatın təsdiq edildiyi ümumi yığıncağın tarixi;	30.06.2018-cı il.
34	Hesabatın açıqlanma mənbəyi haqqında məlumat.	31.03.2018-cı il tarixli “İqtisadiyyat” və 31.03.2018-cı il tarixli, “Xalq” qəzetlərinin nömrələrində Cəmiyyətin balansı, mənfəət və zərər haqqında hesabatı və auditor rəyi dərc edilmişdir

İdarə Heyətinin Sədri v.m.i.e.

Axundov Eldar Fikrət oğlu



Baş mühasib

Allahverdiyeva Kəmalə Zaman qızı

*Zəfər. 18
Bəyaf*

Forma № 1S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

**SIĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQI ŞƏXS SIĞORTA BROKERİNİN
MÜHASİBAT BALANSI (rüblük və illik)**

Sığortaçının (təkrarsıghortaçının) və ya sığorta brokerinin adı: Günay Sığorta ASC

Hesabat dövrü _____ 01.01.2018 _____

manatla

AKTİVLƏR		Sətr kodu	İlin əvvəlinə	Hesabat dövrünün sonuna
I. UZUNMÜDDƏTLİ AKTİVLƏR				
A1	Torpaq, tikili və avadanlıqlar		1 001 118,19	315 592,25
A2	Torpaq, tikili və avadanlıqlarla bağlı məsrəflərin kapitalləşdiriləsi			
A3	Daşınmaz əmlaka investisiyalar			1 970 000,00
A4	Qeyri-maddi aktivlər			
A5	Təxirə salınmış vergi aktivləri			
A6	Uzunmüddətli debitor borcları			
A7	Uzunmüddətli maliyyə aktivləri:		0,00	0,00
A8	dövlət qiymətli kağızları			
A9	qeyri-dövlət qiymətli kağızları		0,00	
A10	sair maliyyə aktivləri			
A11	İştrak payı metodu ilə uçota alınmış investisiyalar			
A12	Təsisçi və ya səhmdarlarla hesablaşmalar			
A13	Sair aktivlər		402 460,53	400 000,00
B1	Cəmi uzunmüddətli aktivlər		1 403 578,72	2 685 592,25
II. QISAMÜDDƏTLİ AKTİVLƏR				
C1	Ehtiyatlar			
C2	Debitor borcları:		199 845,24	1 026 638,09
C3	birbaşa sığorta üzrə		174 594,40	972 490,13
C4	təkrarsıghorta əməliyyatları üzrə :		25 250,84	21 391,88
C5	- təkrarsıghortaçı üzrə		25 250,84	21 391,88
C6	- təkrarsıgortalı üzrə		0,00	0,00
C7	asılı təşkilatlar üzrə			
C8	bütçə üzrə			4 006,08
C9	iddia tələbləri üzrə			0,00
C10	işçi heyəti üzrə			28 750,00
C11	sığortalılara verilən borclar üzrə			
C12	sair debitorlar			
C13	Pul vəsaitləri və onların ekvivalentləri:		7 746 453,19	9 506 794,45
C14	kassa		2 088,93	10 753,58
C15	hesablaşma hesabı		40 593,37	462 398,29

C16	valyuta hesabı		17 770,89	1 506 868,78
C17	depozit hesablar		7 686 000,00	7 526 773,80
C18	sair pul vəsaitləri			
C19	Qısamüddətli maliyyə aktivləri:			
C20	dövlət qiymətli kağızları		0,00	499 897,12
C21	qeyri-dövlət qiymətli kağızları			499 897,12
C22	sair maliyyə aktivləri			
C23	Sığorta ehtiyatlarında təkrarsızlıqların payı:		465 235,64	444 730,39
C24	həyat sığortası sahəsi üzrə			
C25	qeyri-həyat sığortası sahəsi üzrə		465 235,64	444 730,39
C26	Sair qısamüddətli aktivlər:		136 314,41	131 121,00
C27	gələcək hesabat dövrlərinin xərcləri			
C28	verilmiş avanslar			
C29	təhtəl hesablar		136 314,41	131 121,00
C30	Sair aktivlər		0,00	54 064,20
D1	Cəmi qısamüddətli aktivlər		8 547 848,48	11 663 245,25
E1	CƏMİ AKTİVLƏR		9 951 427,20	14 348 837,50


KAPİTAL VƏ ÖHDƏLİKLƏR		Satr kodu	Hesabat dövrünün əvvəlinə	Hesabat dövrünün sonuna
I. KAPİTAL				
F1	Ödənilmiş nominal (nizamnamə) kapitalı		7 700 000,00	7 700 000,00
F2	Emissiya gəliri			
F3	Geri alınmış kapital (səhmlər)			
F4	Kapital ehtiyatları:		542,00	542,00
F5	yenidən qiymətləndirilmə üzrə ehtiyat			
F6	digər kapital ehtiyatları		542,00	542,00
F7	Bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)		105 598,67	132 627,10
F8	Hesabat dövründə xalis mənfəət (zərər)		105 598,67	95 955,34
F9	Mühasibat uçotu siyasetində dəyişikliklərlə bağlı mənfəət (zərər) üzrə düzəlişlər			
F10	Keçmiş illər üzrə bölüşdürülməmiş mənfəət (ödənilməmiş zərər)			36 671,76
F11	Elan edilmiş dividendlər			
G1	Cəmi kapital		7 806 140,67	7 833 169,10
II. UZUNMÜDDƏTLİ ÖHDƏLİKLƏR				
H1	Sığorta ehtiyatları:		1 513 897,25	6 067 551,79
H2	Həyat sığortası sahəsi üzrə :			
H3	Qeyri-həyat sığortası sahəsi üzrə:		1 513 897,25	6 067 551,79
H4	Qarışışalma tədbirləri fondu			42 814,68
H5	Uzunmüddətli faiz xərcləri yaranan öhdəliklər			
H6	Uzunmüddətli qiymətləndirilmiş öhdəliklər			
H7	Təxirəsalınmış vergi öhdəlikləri			
H8	Kreditor borcları :		0,00	0,00
H9	əməyin ödənilməsi üzrə			
H10	büdcə üzrə			
H11	sosial sığorta və təminat üzrə			
H12	digər məcburi ödənişlər üzrə			

H13	asılı təşkilatlar üzrə		
H14	sair kreditorlar		
H15	Sair uzunmüddətli öhdəliklər:		
H16	gələcək hesabat dövrünün gəlirləri	0,00	0,00
H17	alınmış avanslar		
H18	Təkrarsıgorta əməliyyatları üzrə öhdəliklər:	381 035,18	61 934,00
H19	təkrarsıgortaçı üzrə	381 035,18	61 934,00
H20	təkrarsıgortalı üzrə		
H21	Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
H22	Sair öhdəliklər		
I1	Cəmi uzunmüddətli öhdəliklər	1 894 932,43	6 172 300,47
	III. QISAMÜDDƏTLİ ÖHDƏLİKLƏR		
J1	Qisamüddətli faiz xərcləri yaranan öhdəliklər	144 947,33	30 000,00
J2	Qisamüddətli qiymətləndirilmiş öhdəliklər		
J3	Vergi və sair məcburi ödənişlər üzrə öhdəliklər		
J4	Kreditor borcları:	50 943,88	263 048,62
J5	əməyin ödənilməsi üzrə	5 994,39	11 721,78
J6	büdcə üzrə	18 739,46	0,00
J7	sosial siğorta və təminat üzrə	8 924,32	264,16
J8	digər məcburi ödənişlər üzrə	846,56	11 448,89
J9	asılı təşkilatlar üzrə (vasitəcilər üzrə)	90,09	206 720,21
J10	sair kreditorlar	16 349,06	32 893,58
J11	Sair qisamüddətli öhdəliklər:	0,00	0,00
J12	gələcək hesabat dövrünün gəlirləri		
J13	alınmış avanslar		
J14	Təsisçi və ya səhmdarlarla hesablaşmalar		
J15	Sair öhdəliklər	54 462,89	50 319,31
K1	Cəmi qisamüddətli öhdəliklər	250 354,10	343 367,93
L1	CƏMI ÖHDƏLİKLƏR	2 145 286,53	6 515 668,40
M1	CƏMI KAPİTAL VƏ ÖHDƏLİKLƏR	9 951 427,20	14 348 837,50
N1	Qeyd : Ödənilməsinə zəmanət verilmiş məbləğlərin cəmi*		

* Bu sətrlər üzrə məlumatlar balansa daxil edilmir.

IH sədrinin müavini Kənan Əskərov

Baş mühəsib Kəmalə Allahverdiyeva



f Forma № 2S

Azərbaycan Respublikasının
Maliyyə Nazirliyinin
5 dekabr 2008-ci il
İ-125 №-li əmri ilə təsdiq edilmişdir.

SIĞORTAÇININ (TƏKRARSİĞORTAÇININ) VƏ HÜQUQI ŞƏXS SIĞORTA
BROKERİNİN MƏNFƏƏT VƏ ZƏRƏRİ HAQQINDA HESABAT (rüblük və illik)

Sığortaçının (təkrarsıgortaçının) və ya sığorta brokerinin adı: _ Günay Sığorta ASC

Hesabat dövrü _____ 01.01.2018 _____

ilin əvvəlindən artan yekunla

manatla

Gəlirlər	Məbləğ
A1 Əsas əməliyyat gəliri:	9 543 449,94
A2 birbaşa sığorta üzrə sığorta haqları	9 505 860,61
A3 təkrarsıgorta üzrə təkrarsıgorta haqları	0,00
A4 sığorta ödənişlərində təkrarsıgortaçıların payı üzrə	36 801,12
A5 təkrarsıgortaya verilmiş müqavilələr üzrə komissyon muzdlar üzrə	788,21
A6 Xalis sığorta ehtiyatlarının dəyişməsi (müsbat və ya mənfi)	-4 574 159,79
A7 İnvestisiya gəlirləri üzrə	160 206,30
A8 Subroqasiya gəlirləri	9 046,40
A9 Sair gəlirlər	367 968,46
B1 CƏMİ GƏLİRLƏR	5 506 511,31
Xərclər	
C1 Əsas əməliyyat xərcləri:	2 475 167,07
C2 sığorta ödənişləri və sığorta məbləğləri üzrə	1 154 402,69
C3 qaytarılan sığorta haqları üzrə	126 839,55
C4 tənzimləmə xərcləri	780,00
C5 təkrarsıgortaya verilmiş sığorta haqları üzrə	907 928,67
C6 qarşısalınma tədbirləri fonduna ayırmalar üzrə	252 258,98
C7 sığorta fəaliyyəti üzrə sair xərclər	32 957,18
C8 İşlərin aparılması xərcləri	2 891 830,87
C9 Sair xərclər	43 558,03
D1 CƏMİ XƏRCLƏR	5 410 555,97
E1 Maliyyə mənfəəti (zərəri)	95 955,34
E2 Mənfəətin nizamnamə kapitalına yönəldilən hissəsi	
E3 Vergiqoyulmadan əvvəl mənfəət (zərər)	95 955,34
E4 Mənfəət vergisi	
E5 Hesabat dövründə xalis mənfəət (zərər)	95 955,34

f


BÜDCƏYƏ VƏ BÜDCƏDƏNKƏNAR ÖDƏNİŞLƏR

manatla

	Göstəricilərin adları	Hesablanmışdır	Faktiki ödənilmişdir
A1	Mənfəətdən vergi	0,00	12 978,60
A2	Əlavə dəyər vergisi		
A3	Gəlir vergisi	76 426,43	79 801,98
A4	Əmlak vergisi		6 015,01
A5	Torpaq vergisi		
A6	Aksizlər		
A7	Ödəmə mənbəyində vergi (4%)	23 840,68	30 301,14
A8	Sair vergilər	10 777,25	22 186,70
A9	Sosial siğorta və təminat	173 010,67	181 670,82
A10	Məcburi ödənişlər (0,3%)	32 957,18	22 354,85
A11	İqtisadi sanksiyalar		

IH sədrinin müavini: Kənan Əskərov

Baş mühəsib : Kəmalə Allahverdiyeva



**«Günay Sığorta» Açıq Səhmdar Cəmiyyəti
PUL VƏSAİTLƏRİNİN HƏRƏKƏTİ HESABATI**

31 dekabr 2017-ci il tarixdə başa çatmış il üzrə

Azərbaycan Manati ilə

	Qeyd	2017-ci il	2016-ci il
Əməliyyat fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Hesabat dövründə mənfəət /zərər	95 955	121 400	
Mənfəət vergisi üzrə xərclər	0	-17 232	
Aşağıdakı maddələr üzrə düzəlişlər:			
• Əsas vəsaitlərin amortizasiyası	46 694	34 531	
• Qeyri-maddi aktivlərin amortizasiyası	0	0	
• Əsas vəsaitlərin satışından yaranan zərər/gəlir	418	3 978	
• Qeyri-maddi aktivlərin xaric olması üzrə	0	-	
• Qarşısalınma Tədbirlərinə ayırmalar	42 815	0	
Aşağıdakı maddələr üzrə dəyişikliklər (artım/azalma):			
• Birbaşa sigorta üzrə debitor borcları üzrə	-797 896	-151 548	
• İSB-də yerləşdirilən depozitlər	0	-400 000	
• Sair qısamüddətli debitor borcları üzrə	0	1 200 000	
• Sigorta ehtiyatlarında təkrarsıgortaçların payı üzrə	20 505	-415 953	
• Sair qısamüddətli aktivlər üzrə	-21 243	-136 314	
• Cari vergi və sosial sigorta öhdəlikləri üzrə	-27 400	10 228	
• Təkrarsıgorta əməliyyatları üzrə öhdəliklər üzrə	-319 101	-80 873	
• Sair qısamüddətli kreditor borclar üzrə	235 361	207 849	
• Sigorta ehtiyatları üzrə	4 553 655	1 410 551	
Əməliyyat fəaliyyətindən yaranan pul vəsaitlərinin xalis hərəkəti	3 829 763	1 786 616	
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin hərəkəti			
Əsas vəsaitlərin alınması	-1 332 736	-1 001 032	
Əsas vəsaitlərin satışı	1 150	0	
Qeyri-maddi aktivlərin alınması	0	0	
Qiymətli kağızlar üzrə	-499 897	-	
Banklarda yerləşdirilən depozitlər	159 226	-1 036 000	
Bank əmanətləri üzrə hesablanmış alınacaq faizlər üzrə	-54 064	-1 589	
İnvestisiya fəaliyyətindən pul vəsaitlərinin xalis hərəkəti	-1 726 321	-2 038 621	
Maliyyələşdirmə üzrə pul vəsaitlərinin hərəkəti			
Ödənilmiş dividend	-68 927	0	
Qısamüddətli faiz xərcləri yaradan öhdəliklər üzrə	-114 947	144 947	
Maliyyələşdirmə üzrə fəaliyyətdən pul vəsaitlərinin xalis hərəkəti	-183 874	144 947	
Pul vəsaitlərinin xalis artması (azalması)	1 919 567	-107 058	
İlin əvvəlinə pul vəsaitləri	60 453	167 511	
İlin sonuna pul vəsaitləri	1 980 021	60 453	

IH sədrinin müavini

Baş mühasib

Kənan Əskərov

M.Y.

Kəmalə Allahverdiyeva UNAY



«Günay Sigorta» Açıq Səhmdar Cəmiyyəti
KAPITALDA DƏYİŞKLİK HAQQINDA HESABATI
31 dekabr 2017-ci il tarixdə başa çatmış il üzrə
Azərbaycan Manatı ilə

	Nizamnamə kapitalı	Kapital ehtiyatı	Böllişdürülməmiş mənfəət/ (Yiqşılmış zərər)	Cəmi
1 yanvar 2017-ci il	7 700 000	542	105 599	7 806 141
İl üzrə məcmu galir:				

İl üzrə xalis mənfəət

-	-	95 955	95 955
-	-	68 927	68 927
31 dekabr 2017-ci il	7 700 000	542	7 833 169

iH sədrinin müavini

Kənan Əskarov

Baş mühasib

Kəmalə Allahverdiyeva



RSM Azerbaijan

Demirchi Tower 21st floor,
37 Khojaly ave, AZ1025,
Baku, Azerbaijan

T +994(12) 480 4571
F +994(12) 480 4563

www.rsm.az

MÜSTƏQİL AUDİTORUN HESABATI

“Günay Sığorta” ASC -nin rəhbərliyi və səhmdarlarına :

Rəy

Bizim rəyimizcə, hazırkı maliyyə hesabatları “Günay Sığorta” ASC-nin (bundan sonra “Şirkət”) 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyətini və həmin tarixdə tamamlanan il üzrə maliyyə nəticələrini və pul vəsaitlərinin hərəkətini bütün əhəmiyyətli aspektlər baxımından Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq düzgün əks etdirir.

Auditin predmeti

Şirkətin maliyyə hesabatlarına aşağıdakılardır:

- 31 dekabr 2017-ci il tarixinə maliyyə vəziyyəti haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə məcmu gəlirlər haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə kapitalda dəyişikliklər haqqında hesabat;
- həmin tarixdə tamamlanan il üzrə pul vəsaitlərinin hərəkəti haqqında hesabat; və
- əsas uçot siyasetlərinin qısa xülasəsi və digər izahedici məlumatlar daxil olmaqla, maliyyə hesabatları üzrə qeydlər.

Rəyin bildirilməsi üçün əsas

Biz auditi Beynəlxalq Audit Standartlarına uyğun aparmışiq. Bu standartlar üzrə bizim məsuliyyət rəyimizin “Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti” bölməsində əks etdirilir.

Biz hesab edirik ki, əldə etdiyimiz audit sübutu auditor rəyinin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edir.

Müstəqillik

Biz Mühasiblər üçün Beynəlxalq Etika Standartları Şurasının dərc etdiyi Peşəkar Mühasiblərin Etika Məcəlləsinə uyğun olaraq Şirkətdən asılı olmadan müstəqil şəkildə fəaliyyət göstəririk.

Maliyyə hesabatlarına görə rəhbərliyin və korporativ idarəetmə üzrə cavabdeh olan şəxslərin məsuliyyəti

Rəhbərlik hazırkı maliyyə hesabatlarının Beynəlxalq Maliyyə Hesabatı Standartlarına uyğun olaraq hazırlanması və düzgün təqdim edilməsi, eləcə də firldaqcılıq və yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq, əhəmiyyətli təhriflər olmayan maliyyə hesabatlarının hazırlanması üçün rəhbərliyin zəruri hesab etdiyi daxili nəzarət sisteminə görə məsuliyyət daşıyır.

Maliyyə hesabatlarının hazırlanması zamanı rəhbərlik, Şirkəti ləğv etmək və ya onun fəaliyyətini dayandırmaq istəyi yaxud bundan başqa hər hansı digər real alternativi olmadığı hallar istisna olmaqla, Şirkətin öz fəaliyyətini fasiləsiz davam etdirmək qabiliyyətinin qiymətləndirilməsi, uyğun olduqda fəaliyyətin fasiləsizliyi ilə bağlı məlumatların açıqlanması və fəaliyyətin fasiləsizliyi prinsipinə əsasən maliyyə hesabatlarının hazırlanmasına görə məsuliyyət daşıyır.

Korporativ idarəetmə üzrə cavabdeh olan şəxslər Şirkətin maliyyə hesabatlarının hazırlanması prosesinə nəzarət üçün məsuliyyət daşıyırlar.

Maliyyə hesabatlarının auditinə görə auditorun məsuliyyəti

Bizim məqsədimiz saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarında əhəmiyyətli səhvlərə yol verilmədiyinə dair kifayət qədər əminlik əldə etmək və rəyimizi özündə əks etdirən auditor hesabatının hazırlanmasından ibarətdir. Kifayət qədər əminlik dedikdə yüksək əminlik səviyyəsi nəzərdə tutulur. Lakin belə əminlik səviyyəsi Beynəlxalq Audit Standartlarına uyğun auditin aparılması zamanı bütün əhəmiyyətli təhriflərin aşkar olunacağına zəmanət vermir. Fırıldaqçılıq və ya səhv nəticəsində yaranan bələdçək təhriflər o halda əhəmiyyətli hesab edilir ki, onlar ayrı-ayrılıqda və ya bütövlükdə maliyyə hesabatları əsasında istifadəçilərin qəbul etdikləri iqtisadi qərarlarla təsir göstərə bilsin.

Beynəlxalq Audit Standartlarına uyğun aparılmış audit çərçivəsində biz auditin aparıldığı bütün müddət ərzində peşəkar mülahizələr irəli sürür və peşəkar skeptisizmi saxlayırıq. Bundan əlavə biz:

- Saxtakarlıq yaxud səhv nəticəsində yaranmasından asılı olmayaraq maliyyə hesabatlarının əhəmiyyətli dərəcədə təhrif edilməsi risklərini müəyyən edir və qiymətləndirir, bu risklərə qarşı audit prosedurları işləyib hazırlayır və tətbiq edir; rəyimizin bildirilməsi üçün yetərli və müvafiq əsası təmin edən audit sübutu əldə edirik. Fırıldaqçılıq nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riski səhv nəticəsində yaranan əhəmiyyətli təhriflərin aşkar edilməməsi riskindən yüksəkdir. Belə ki, fırıldaqçılıq gizli sövdələşmə, saxtakarlıq, məlumatların bilerəkdən göstərilməməsi, təhrif edilmiş şəkildə təqdim edilməsi və ya daxili nəzarət sisteminə sui-istifadə hallarını nəzərdə tutur.
- Şirkətin daxili nəzarət sisteminin effektivliyi barədə rəy bildirmək üçün deyil, şəraitə uyğun audit prosedurlarının işlənib hazırlanması məqsədilə audit üçün əhəmiyyətli olan daxil nəzarət sistemi üzrə məlumat əldə edirik.
- Tətbiq edilən uçot siyasətlərinin uyğunluğunu, uçot təxminlərinin və rəhbərlik tərəfindən hazırlanmış müvafiq açıqlamaların əsası olduğunu qiymətləndiririk.
- Fəaliyyətin fasiləsizliyi ilə bağlı rəhbərliyin mülahizələrinin uyğunluğu və əldə edilmiş audit sübutlarına əsasən Şirkət fasiləsiz fəaliyyət göstərmək qabiliyyəti ilə bağlı əhəmiyyətli dərəcədə şübhə yarada bələdçək hadisə və şərait üzrə qeyri-müəyyənliyin mövcud olub-olmamasına dair fikir bildiririk. Əhəmiyyətli qeyri-müəyyənliyin mövcud olduğu barədə nəticəyə gəldikdə, biz auditor rəyimizdə diqqəti maliyyə hesabatlarındakı müvafiq açıqlamalara cəlb etməli, belə açıqlamalar yetərli olmadıqda, rəyimizi dəyişdirməliyik. Nəticələrimiz auditor hesabatının tarixinədək əldə edilmiş audit sübutlarına əsaslanır. Lakin gələcək hadisə və şəraitlər Şirkətin fasiləsiz fəaliyyət göstərmək qabiliyyətini dayandırmasına səbəb ola bilər.
- Maliyyə hesabatlarının ümumi təqdimatını, strukturunu və məzmununu, o cümlədən açıqlamaları və maliyyə hesabatlarında mövcud əməliyyatlar və hadisələrin düzgün təqdim edilməsini qiymətləndiririk.

Biz digər məsələlərlə yanaşı, planlaşdırılan audit prosedurlarının həcmi və vaxtı, əhəmiyyətli audit nəticələri, eləcə də audit prosesində müəyyən etdiyimiz daxili nəzarət sisteminədəki əhəmiyyətli çatışmazlıqlar barədə məlumat təqdim edirik.

Azərbaycan Respublikası, Bakı

27 mart 2018-ci il

RSM Azerbaïjan